

iki sahil

"Naxçıvan - Azərbaycanın dövlətçilik tarixində"

Hədəf ermənilərin əsassız iddialar irəli sürdükləri bölgələrimizdən Azərbaycanın dövlətçilik tarixindəki yeri və rolu ilə bağlı həqiqətlərə diqqəti celb etmək olmalıdır. Yetmiş illik ömrünü Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Naxçıvanın tarixinin tədqiqinə həsr etmiş AMEA Naxçıvan Bölmesinin sədri, akademik İsmayıllı Hacıyevin Sankt-Peterburqda nəşr olunan əsəri də məhz bu məqsədə xidmət edir.

HƏQİQƏTİN DİLİ...

Cənubi Qafqaz öz tarixinin yeni bir dövrünə qədəm qoymaqdadır. Bu yeni dövr bölge üçün sülh, sabitlik və əməkdaşlıq dövrü olabilir. Əger məglub tərəf cılız və dağdıcı iddialarına deyil, qalib Azərbaycanın mərhəmetinə siqinsa. Əsrlər boyunca özünü inandırıldığı, dünyanı isə inandırmağa çalışdığı, bir çox hallarda hətta "ayaq tutub yeriməsinə" nail olduğu yalanlardan əl çəkse. Bu yalanların həqiqətlə əvəzlənməsi isə indi hər zamankindan daha çox aktualdır. Bölgədə yaranmış yeni şərtlər Azərbaycanın əzəli və ayrılmaz tərkib hissəsi olan Naxçıvanın strateji əhəmiyyətini daha da artırır. Bu isə təkcə diyarın bugününe deyil, tarixinə de marağı gücləndirir. Təbii ki, hələlik reallıqlarla barişmağa çətinlik çəken Ermənistən və erməni terror-siyasi təşkilatlarının əks həmlələri, daha keskin və heç bir əndəzəyə siğmayan iddialarını tirajlamaları gözləniləndir. Bütün bu təbliğatın, iddiaların qarşısına isə yalnız həqiqətlə çıxmış olar. Həqiqət isə mütləq mənbəye, faktı əsaslanmalı, onu görmək istəyənlə də, istəməyənlə də öz dilində danişmağı bacarmalıdır.

YENİ MONOQRAFIYA: TARIXI-XRONOLOJİ TƏHLİL VƏ ELMİ NƏZƏRİ TƏDQİQ PARALELLİYİ

Akademik İsmayıllı Hacıyevin Sankt-Peterburqda nəşr olunan "Naxçıvan - Azərbaycanın dövlətçilik tarixində" adlı 323 səhifelik fundamental monoqrafiyası konsepsiya ve fikir aydınlığı, faktların və mənbələrin zənginliyi baxımından seçilir. Monoqrafiyanın elmi redaktorları Sankt-Peterburq Dövlət Universitetinin Yaxın Şərqi ölkələri kafedrasının müdürü, tarix elmləri doktoru, professor Nikolay Dyakov və universitetin türk filologiyası kafedrasının dosenti Akif Fəzəliyev, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Hacifəxrəddin Səferli və AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıdır.

8 fəsildən ibarət olan əsərdə eramızdan əvvəl III minillikdən başlamış müasir dövrümüze qədər Azərbaycan ərazisində yaranmış dövlətlərin tarixinde Naxçıvanın rolu və əhəmiyyəti tədqiq edilmişdir. Akademik İsmayıllı Hacıyev mövzunun tarixi-xronoloji şəhri ilə yanaşı, elmi nəzəri problemlərinə də xüsusi diqqət yetirmişdir. Bu mənada Azərbaycan tarixində "dövlət" və "dövlətçilik" anlayışlarının fərqləndirilməsi, Azərbaycan ərazisində qədim dövlətlərin yaranması ilə bağlı yeni baxışların təhlil edilməsi, dövlətçilikdə ənənə, variqlik və coğrafi ərazi amillərinin yerinin müyyənləşdirilməsi xüsusi məqamlar kimi qeyd edilməlidir.

COĞRAFIYA TARİXİ MÜYYƏNLƏŞDİRİR

Əsərin ilk fəsildən coğrafiyanın tarixi inkişafə təsirləri, bu kontekstdə Naxçıvanın tarixi-coğrafi inkişaf xüsusiyyətləri təhlil edilmişdir. Azərbaycanın qədim dövlətçilik tarixi ilə bağlı son illerde



aparılan tədqiqatların neticələrinə əsaslanmaqla akademik İsmayıllı Hacıyev artıq eramızdan əvvəl III minilliyin başlanğıcında ilkin şəhərlərin tədricən siyasi vahidlərə çevrilməsi prosesinin getdiyini göstərir. II Kültəpə, Şah-taxtı, Nuh-daban və Naxçıvan ərazilərində şəhərdövlət xarak-

teri daşımış vahidlərin mövcud olduğunu yazar. Onların meydana çıxmamasında Urmiya hövzəsi amilinin əhəmiyyəti rol oynadığını göstərir. Əsərdə qeyd edilir ki, eramızdan əvvəl IX-VIII əsrlərdə Naxçıvan Etiuni dövlət qurumunun tərkibinə daxil olmuş, Urartu çarlarının ardıcıl hückümlərinə məruz qalmışdır. Urartu çarlarının hücumlarına məruz qalan ərazilər sırasında adı çəkilən Puluadi məhz Naxçıvan ərazisində yerleşmişdir.

NAXÇIVAN - ATROPATENADIR...

Əsərin II fəsli eramızdan əvvəl IX əsrden başlamış, eramızın III əsrinə qədərki dövrde Naxçıvanın tarixinin təhliline həsr edilmişdir. Naxçıvanın Manna dövləti, Skif çarlığı, Midiya və Əheməni imperiyalarının tərkibində olduğunu qeyd edən akademik İsmayıllı Hacıyev eramızdan əvvəl IV-I əsrlərdə diyarın məhz Atropatenanın tərkib hissəsi olduğunu göstərir. Kifayət qədər mötəbər fakt və mənbələrlə əsaslandırılmış bu fikir Qafqaz və Anadolunun qədim dövr tarixi coğrafiyası ilə bağlı bir sıra elmi problemlərin həlli üçün açar rolunu oynaya bilər. Monoqrafiyada qeyd edilir ki, Arşakilərin idarəciliyi dövründə (b.e.I-III əsrlər) Naxçıvanın Sünik vilayətinin tərkibində olmuş, Sünik isə siyasi baxımdan bəzən Albaniya, bəzən Atropatenanın inzibati bölgüsüne aid edilmiş, bəzi mənbələrdə isə ondan müstəqil siyasi vahid kimi bəhs olunmuşdur.

AZƏRBAYCANIN ŞİMAL VƏ CƏNUB ƏRAZİLƏRİNDE FORMALASMIŞ DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİ BİRLƏŞDİRƏN AMİL KİMİ

Eramızın III əsrindən başlamış 1736-ci ilə qədərki dövrde Naxçıvanın siyasi tarixi əsərin III fəsildənə araşdırılmışdır. Akademik İ.Hacıyev göstərir ki, Azərbaycan dövlətçiliyi üçün ağır və təlatümlü bir dövr olan III-VII əsrlərdə Naxçıvanın siyasi rolu və əhəmiyyəti tədricən yüksəlmüşdür. Azərbaycan ərazisində X-XI əsrlərdə mövcud olmuş feodal hakimliklərindən biri olan Naxçıvanşahlığın meydana çıxması da məhz bu prosesin davamı idi. XII əsrin 30-40-ci illərində Naxçıvan Azərbaycan Atabəylər dövlətinin siyasi mərkəzinə çevrilmiş, dövlət məhz burdan idarə edilmişdir. Məhz bunun neticəsi idi ki, XIII-XV əsrlərdə Naxçıvan ərazisi Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin - Çobanlılar, Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular və digərlərinin mübarizə meydانına çevrilmiş, Teymur və Toxtamış kimi fatehler məhz Naxçıvan ərazisini, xüsusən Əlinçə qalasını əle keçirmek üçün bölgəyə yürüşlər etmişlər. Böyük Azərbaycan dövləti - Səfəvilər imperiyasının yaranmasında Naxçıvan diyarı xüsusi rol oynamış, imperianın hərbi-strateji, siyasi, sosial-iqtisadi və mədəni həyatın-

da əhəmiyyətli mərkəzlərdən birinə çevrilmişdi.

NAXÇIVAN XANLIĞI, İŞGAL VƏ KÖCÜRMƏ...

Monoqrafiyanın dördüncü fəsildə Naxçıvan xanlığının siyasi tariximizdəki yerində bəhs edilmiş, onun dövlət atri-butları haqqında ətraflı məlumat verilmiş, diyarın çar Rusiyası tərefindən işğali, müstəmləkeçilik və köçürme siyasetinin nəticələri təhlil olunmuşdur. Ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsindən sonra törətdikləri qanlı qırğınılar, 1905-1907-ci illərdə Naxçıvanda baş veren hadisələrin mahiyyəti də bu fəsilde aydınlaşdırılmışdır.

ARAZ-TÜRK CÜMHURİYYƏTİNİN MEYDANA ÇIXMA ZƏRURƏTİ VƏ MUXTARIYYƏTƏ GEDƏN YOL

Əsərin beşinci fəsli Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan mövzusuna həsr edilmişdir. Bu dövrde Naxçıvanın tarixi taleyinin birbaşa olaraq Azərbaycan dövlətçiliyi ilə bağlı olduğu, Naxçıvan əhalisinin bölgenin tək sahibi kimi Azərbaycan Xalq Cümhuriyyətini gördüyü əsaslı faktlarla sübuta yetirilmişdir. Bu baxımdan akademik İsmayıllı Hacıyev 1918-ci ilin noyabrından 1919-cu ilin martına qədər mövcud olmuş Araz-Türk Respublikasının yaradılmasında əsas məqsədin erməni iddialarını zərərsizləşdirmək və bölgəni Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorumaq olduğunu vurğulamışdır.

Altıncı fəsildə Naxçıvanın muxtarlığı statusu, onun zərurılılı, bəyənəlxalq hüquqi əsasları təhlil edilmişdir. Əzəli Azərbaycan ərazisi olan Zəngəzurun Ermənistan SSR-ə verilməsindən sonra Naxçıvanın ölkənin əsas hissəsindən ayrı düşməsinin muxtarlıyyətin formalaslaşdırılmasını zəruri etdiyi qeyd olunmuşdur. Akademik İ.Hacıyev Naxçıvan MSSR-in XX əsrin 20-80-ci illərində kompleks inkişaf xüsusiyyətlərini də müyyənləşdirmişdir.

QÜDRƏTLİ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNDE NAXÇIVANIN YERİ

Monoqrafiyanın yeddinci fəsildə Azərbaycanın müstəqilliyini bərpə etmek uğrunda mübarizədə Naxçıvanın yerinə həsr edilmişdir. Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünü (1990-1993) tədqiq edən akademik İsmayıllı Hacıyev doğru olaraq qeyd edir ki, Azərbaycanın həqiqi dövlət müstəqilliyinin əsasları məhz Naxçıvanda müyyənləşdirilmiş, burada taleyüklü qərarlar qəbul edilmişdir.

Sonuncu fəsildə Naxçıvan Muxtar Respublikasının müasir Azərbaycan dövlətçiliyində rolu araşdırılmışdır. 1995-ci ilde Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə Naxçıvan Muxtar Respublikasının dövlət sisteminde yerinin hüquqi əsaslarının dəqiqləşdirilməsi məsələlərinə, blokada şəraitində inkişafın əsas principləri və istiqamətlərinə diqqət yetirilmişdir. Bu fəsildə Muxtar Respublikanın iqtisadi inkişaf göstəriciləri müqayisəli təhlil edilmiş, qazanılan uğurların təməlində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muxtar respublikanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğıının və Naxçıvan əhalisinin əzmi-karlılığının dayandığı vurğulanmışdır.

Monoqrafiyanın əlavələr hissəsində Naxçıvanın tarixi ilə bağlı xəritələrin, ən mötəbər arxiv və qanunvericilər sənədlərinin təqdim edilməsi xarici ölkələrin oxucularında regionun tarixi inkişaf xüsusiyyətləri ilə bağlı təsəvvürləri aydınlaşdırılmışdır.

Elnur Kəlbizadə,
Tarix üzrə felsefə doktoru,
AMEA Qafqazşünaslıq İnstitutunun
Qafqaz siyaseti şöbəsinin müdürü